


# Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



## İmanlılar Cəmiyyətinin Yaranması



Müəllif: Edward Hughes  
İllüstrasiya edən: Janie Forest  
Uyğunlaşdırın: Ruth Klassen  
Alastair Paterson  
Tərcümə edən: Günay Əsədova  
Təqdim edən: Bible for Children  
[www.M1914.org](http://www.M1914.org)

BFC  
PO Box 3  
Winnipeg, MB R3C 2G1  
Canada

©2020 Bible for Children, Inc.  
Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.


İsa öləndə Onun vahiməyə düşmüş şagirdləri  
gizləndilər. İsa ölümlər arasından diriləndən sonra  
O, Özünü şagirdlərinə göstərdi. İsa sağ idi! Ancaq  
İsa onları tərk etməyə, Göylərə, Allahla, Öz Atası  
ilə həmişə yaşadığı yerə qayıtmağa hazırlaşdı.



Getməzdən əvvəl İsa Öz  
şagirdlərinə onlara Təsəlli  
Verəni və onların yardımçısı olmaq üçün  
Allahın Ruhunu göndərəcəyini vəd etdi.


3

Bu hadisə bu cür baş verdi. Təqribən İsanın 120 şagirdi  
birlikdə evdə dua edirdilər. Birdən güclü külək uğultusu  
kimi göydən bir səs gəlib onlar oturan  
evin hər tərəfini bürüdü.




4

Alov kimi dillərə parçalanaraq, onların hər birinin üstünə  
nə isə düşdü. Onların hamısı, İsanın vəd etdiyi kimi,  
Müqəddəs Ruhla doldu!




5

İsanın şagirdləri küçədə heç vaxt öyrənmədikləri dillərdə  
danışdılar. Yerusəlimə gələn əcnəbilər şagirdlərin Allahın  
gözəl işləri haqqında danışdıqlarını bir çox dillərdə eşitdilər.  
Onlar heyrətləndilər və soruşdular: “Bu nədir?” Digərləri  
lağ etdilər:  
“Onlar şirin  
şərab içib  
sərxoş  
olublar”.




6

Ancaq Peter dedi: “Bunlar sərxoş deyillər... bu, Yoel  
peyğəmbər vasitəsilə əvvəlcədən deyilənlərdir...” Sonra  
Peter onlara xatırlatdı ki, uzun illər əvvəl Allah  
insanlara xeyir-dua vermək  
və kömək etmək üçün  
Müqəddəs Ruh  
göndərəcəyini  
vəd etmişdi.




7

Peter xalqa dedi ki, onlar öz günahlarından dönməli  
və İsa Məsihin ismi ilə vəftiz olmalıdırlar. Peter dedi:  
“... və onda siz bəxşiş olaraq Müqəddəs Ruh alacaqsınız”.  
Təqribən 3000 adam itaət etdi. Onlar İsayə ibadət edənlər  
kimi şagirdlərə qoşuldular. Vaxt keçdikcə daha çox adam  
Allahın Müqəddəs Ruh  
gələn günü yaratdığı  
imanlı cəmiyyətinə  
əlavə olundu.



8

Müqəddəs Ruh Öz qüdrətini Allahın xalqının həyatına gətirdi. Bir gün Peter və Yəhya dua saatında birlikdə məbədə getdilər. Şikəst dilənçi məbədin giriş qapısında oturmuşdu. O, Peter və Yəhyadan pul istədi.



9


Onda Peter dedi: “Nə qızılı, nə də gümüşüm var ki, sənə verim. Nəyim varsa, sənə onu verirəm. Nazaretli İsa Məsihin adı ilə qalx, gəz”. Sonra onun sağ əlindən tutub onu qaldırdı. Bu kişinin topuqları və ayaqları dərhal qüvvət aldı. Atılaraq ayağa qalxdı və yeriməyə başladı. Qaçıb tullana-tullana, Allaha həmd edərək onlarla bərabər məbədə girdi.



10

Toplaşan bütün xalq bu möcüzəyə heyrətləndi. Peter onlara şikəst adama şəfa verən qüvvənin özünün yox, lakin Allahın qüvvəsinin olduğunu dedi. Peter bu Yəhudilərə Allahın

İsanı ölüldəndən diriltiyini xatırladanda məbərd rəhbərləri qəzəblə Peter və Yəhyayı tutdular və onları zindana atdılar. Buna baxmayaraq, 5000 adam İsayə iman etdi.



11

Ertəsi gün Peter və Yəhya Ali Şuranın qarşısında durdu. Rəhbərlər soruşdular: “Siz bunu hansı qüvvə ilə, kimin adı ilə edirsiniz?” Müqəddəs Ruhla dolaraq Peter cəsarətlə cavab verdi: “... Sizin çarmıxa çəkdiyiniz, Allahın ölüldəndən diriltiyi Nazaretli İsa Məsihin ismi ilə bu adam sizin önünüzdə sağlam durur”.



12

Peter cəsarətlə davam etdi: “... Səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq”. Xalqın İsayə inanmasını istəməyərək, rəhbərlər Peter və Yəhyaya hədə-qorxu gəldilər. “Bundan sonra siz İsanın ismi ilə heç bir adama danışmamalısınız”.





13

Peter bir dəfə İsanı müdafiə etməyə qorxmışdu. Ancaq bu, Müqəddəs Ruh gəlməzdən əvvəl olmuşdu. İndi isə heç kim onu qorxuda bilməzdi. Peter və Yəhya cavab verdilər: “Özünüz qərar verin, Allaha deyil, sizə qulaq asmaq Allahın gözündə nə qədər doğrudur? Axı eşidib- gördüklərimizi deməyə bilmərik”.



14

Onları hədələyəndən sonra rəhbərlər Peter və Yəhyanı buraxdılar. Allahın cəsarətli xidmətçiləri həbs və məhkəmə haqqında bütün olanları öz yoldaşlarına danışdılar. Sonra onların gözəl dua və mədh toplantısı oldu. Allahın Ruhu yenidən Öz xalqını qüdrətlə doldurdu və kiçik imanlı cəmiyyəti daha da böyüdü.



15


## İmanlılar Cəmiyyətinin Yaranması

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Həvarilərin İşləri 1-4

“Kəlamının açıqlanması nur saçır”.  
Məzmur 119:130

16



55

60

17

Bu Müqəddəs Kitab hekayəsi bizə, bizi yaradan və Onu tanımağımızı istəyən Allahımızdan bəhs edir.

Allah, Onun günah adlandırdığı pis şeyləri etdiyimizi bilir. Günahın cəzası ölümdür, lakin Allah səni o qədər çox sevdi ki, O, Öz yeganə Oğlunu, İsanı Çarmıxdan ölmək və sənin günahlarına görə cəzalandırılmaq üçün göndərdi. Sonra İsa dirildi və Göylərə getdi! Əgər sən İsaya inənsən və Ondan günahlarını bağışlamasını dilərsən, O, bunu edəcək!; O indi gələcək və daxilində yaşayacaq və sən əbədiyyən Onunla birlikdə yaşayacaqsan.

Əgər sən bunların həqiqət olduğuna inanırsansa, onda bunu Allaha de: Əziz İsa, mən inanıram ki, Sən Allahsan və mənim günahlarıma görə ölmək üçün insan oldun və indi Sən yenidən yaşayırsan. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, mən indi yeni həyata malik ola və bir gün Səninlə birlikdə əbədiyyən yaşaya bilim. Sənə itaət etməkdə və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin.

Müqəddəs Kitabı oxu və hər gün Allahla danış! Yəhya 3:16

18